

Prezident İlham Əliyev Trans-Anadolu qaz kəmərinin (TANAP) 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilməsi mərasimde çıxış edərək, XXI əsrin bu nəhəng enerji layihəsinin iki qardaş ölkə liderinin birgə güclü siyasi iradəsi nəticəsində uğurla icrasını vurğulayaraq, bölgəmizə sabitlik getirəcəyinə, infrastrukturun qurulmasında fəaliq göstərən ölkələrin, bütün şirkətlərin faydalanaçığını əminliyini bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, TANAP-dan əvvəl - 2006-ci ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, 2018-ci ildə isə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının qardaş Türkiye ilə birlidə gerçəkləşdirildiyini diqqətə çatdırıldı. Ölkə rəhbəri daha sonra dedi: "Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlidə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlidəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzle irəli sürürlən istənilən layihə həyatda öz əksini tapır. Çünkü bunun arxasında düşünləmiş siyaset, güclü irade və bizim qardaşlığımız dayanır".

Beləliklə, TANAP layihəsinin icrası müstəqilliyimizdən daha bir mühüm hadisəsi kimi tarixə düşdü. Azərbaycanın və Türkiyənin möhkəm işbirliyi, qardaşlığı və dostluğa söykənən fəaliyyətləri bu strateji layihənin uğurla reallaşmasında əhəmiyyətli rol oynadı. Ölkəmizin iqtisadi qüdrətini, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındaki rolunu bir daha təsdiqləyən TANAP bununla da Azərbaycanın dünyanın siyasi və iqtisadi həyatındaki yerini və özəlliyini nümayiş etdirdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın az bir müddət bundan əvvəl Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanlaşdığı təbrik məktubunda da iki qardaş ölkənin birgə təşəbbüsü və səyi ilə reallaşan TANAP layihəsinin əhəmiyyəti barede fikirlər yer alıb: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və Trans-Anadolu təbii qaz boru kəməri – TANAP kimi nəhəng layihələrin həyata keçirilməsi ilə regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verdik. Hazırda yaşadığımız kritik döndəmdə TANAP-in onurğa sütununu teşkil etdiyi Cənub Qaz Dəhlizi Avropanın dördüncü təbii qaz arteriyası rolunu oynayır..." .

TANAP Azərbaycan və Türkiyə üçün iqtisadi və strateji əhəmiyyətə malik layihədir. Boru kəmərinin tikintisi zamanı yeni iş yeri imkanları ilə bərabər, kiçik və böyükölçülü istehsal müəssisələrinin inşası üçün əvərmiş imkan yaranırdı. Xəttin keçidi ərazilərin sosial-iqtisadi inkişafında özünəməxsus dirçəlmə müşahidə olunub. Layihə çərçivəsində Azərbaycan və Türkiyənin çox sayıda şirkət və müəssisəsi inşaat, tədarük və xidmət sahələrində fəaliyyət göstərərək, götürülen öhdəlikləri uğurla başa çatdırma sertifikatları ilə digər nəhəng iqtisadi layihələrdə iştirak şansı qazanıb.

Bu il iyunun 3-də Bakı Enerji Forumunda Trans-Anadolu qaz kəmərinin Avropanın enerji təhlükəsizliyində əhəmiyyəti bir daha vurğulanaraq, indiyədək TANAP ilə 16 milyard kubmetr Azərbaycan təbii qazının nəql

edildiyi bildirilib. Eyni zamanda, kəmər istifadəyə verildikdən bu il mayın 1-dek onun 11,3 milyard kubmetr Azərbaycan təbii qazının daşındığı, bu həcmərin 9,7 milyard kubmetrinin İtalyaya, 1,3 milyard kubmetrinin Yunanıstan'a, 0,3 milyard kubmetrinin isə Bolqarıstan'a çatdırıldığı xatırladılır.

Yeri gəlməkən, "Əsrin müqaviləsi" imzalanandan buguna kimi ölkəmizin neft-qaz sahəsində imkanları ardıcıl şəkildə genişlənib. Qaz ehtiyatları 1 trilyon kubmetrdən çox olan "Şahdəniz" qaz kontrakti üzrə saziş bağlanılıb. Xəzər dənizini



Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur.

İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti

qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritisini dəyişdirir. Bu baxımdan adı çəkilən dəhliz dünya neft-qaz sənayesində ən mühüm və iddiyalı layihələrdən biridir.

TANAP marşrutu sosial-iqtisadi əhəmiyyəti ilə Cənub Qaz Dəhlizinin önemli həlqəsini təşkil edir. Bununla yanaşı, Azərbaycanın "Şahdəniz-2" yatağından çıxarılan təbii qaz TANAP-in da yer aldığı Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) bağlantısı ilə artıq Avropaya çataraq dünyanın bu regionunun enerji təchizatı təhlükəsizliyinə mühüm töhfə verir.

TANAP Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi-siyasi əməkdaşlığının inkişafına böyük töhfə vermekle bərabər, ölkəmizi həm Türkiyənin ikinci ən böyük qaz tədarükçüsüne, həm də Avropa İttifaqının yeni təbii qaz tədarükçüsüne çevirib. Azərbaycanın "Şahdəniz-2" yatağından çıxardığı təbii qaz 2020-ci ilin son günlərində etibarən Türkiyə marşrutunun ardından, Türkiye-Yunanıstan sərhədindən TAP-a qoşularaq Avropaya çatdırılmağa başlanıb.

Türkiyə, Yaxın Şərqi və Avropanın "ən uzun və ən geniş təbii qaz kəməri" ünvanına malik olan TANAP Azərbaycanın "Şahdəniz-2" yatağından hasil edilən təbii qazı Türkiyə marşrutu ilə daşıyaraq TAP bağlantısı ilə Avropaya çatdırır, beləliklə, enerji təchizatı təhlükəsizliyinə və iki ölkənin enerji sahəsində brendləşmə prosesinə töhfə verir.

Cənub Qaz Dəhlizinin ən əhəmiyyətli həlqəsi olan TANAP, Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da inkişafına töhfə vermək yanaşı, Azərbaycanın Türkiyənin ikinci ən böyük qaz təchizatçısı və Avropa İttifaqının yeni qaz təchizatçısı səviyyəsinə çatdırır.

V.BAYRAMOV,
"Xalq qəzetisi"

TANAP Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir

Qara dənizle birləşdirən yeni bir ixrac marşrutu-Bakı-Supsa neft kəməri tikilib. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası Azərbaycanı dünyada, həm də qaz ölkəsi kimi tanıdıb. Bütün bunlarla bərabər, 2007-ci il iyunun 3-də Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından hasil edilən təbii yanacaq Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sistemine daxil olub. 2011-ci ildə isə Avropa İttifaqı ilə Azərbaycan arasında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılması dəstekləyen strateji enerji əməkdaşlığına dair memorandum imzalanıb və bununla da Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması istiqamətində tarixi addım atılıb.

Cənub Qaz Dəhlizinin seqmentlərini "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəmərinin

Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Xatırladaq ki, 2012-ci ildə, Avropa İttifaqı ilə bəyanatın imzalanmasından bir il sonra, Azərbaycan və Türkiyə arasında TANAP layihəsinin inşası ilə bağlı müqavilə imzalanıb.

Adı çəkilən müqavilənin imzalanması Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi baxımdan çox mühüm hadisə idi. Yeri gəlməkən, 2018-ci ildə TANAP-in icrası başa çatıldıqdan sonra, 2020-ci ildə TAP layihəsi de yekunlaşdırıldı.

Beləliklə, iki qardaş ölkənin – Türkiyə və Azərbaycanın enerji sektorunda indiyədək davam edən uğurlu əməkdaşlığının mühüm nümunələrindən biri olan TANAP Cənubi Qafqaz Boru Kəməri (CQBK) və TAP-la birgə Cənub Qaz Dəhlizinin ən vacib halqasını təşkil edib.

Layihə Azərbaycan, Türkiyə və Avropa İttifaqını bir-birinə

daha da yaxınlaşdırır və təqdim etdiyi potensial ilə qlobal enerji geosiyasətini yenidən formalasdırır. Bu xüsusiyyəti ilə TANAP gelecekdə planlaşdırılması nəzərdə tutulan enerji layihələri üçün də baza rolunu oynayır.

TANAP Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da güclənməsinə verdiyi töhfə ilə Azərbaycanı Türkiyənin ikinci, Avropa İttifaqının isə yeni qaz tədarükçüsüne çevirir.

Xatırladaq ki, temeli 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda qoyulan TANAP Türkiyənin ərazisində 1850 kilometrik məsafə qət edir, ölkənin 20 vilayətindən, 67 rayonundan və 600 kəndindən keçərək Avropaya çatır. TANAP Gürcüstan-Türkiyə sərhədində genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri) ilə birleşir, Türkiyə-Yunanıstan sərhədində

isə TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) qovuşur. Kəmərin Gürcüstan-Türkiyə sərhədində başlayıb Əskişəhərde biten hissəsinin uzunluğu 1350 kilometr, oradan Türkiye-Yunanıstan sərhədinədək olan hissəsi isə 480 kilometr təşkil edir.

Enerji sahəsində beynəlxalq iş birliyinin ən uğurlu layihələrindən biri olan, xüsusiilə Avropa Birliyi üçün alternativ bir enerji dəhlizi yaratması baxımdan strateji əhəmiyyətə malik TANAP layihəsi planlaşdırılan qrafika uyğun olaraq tam vaxtında və proqnozlaşdırılan ilkin investisiyanın 45 faizine qənaət olunaraq başa çatdırılub.

TANAP 16 milyard kubmetr olan mövcud ötürüclük gücünün əlavə investisiyalar hesabına 31 milyard kubmetre qədər artırıla biləcək şəkildə layihələndirilib. Sonrakı illərdə isə ölkənin digər təbii qaz yataqlarından əldə edilə biləcək əlavə hasilatla

Azərbaycan, xüsusiilə Cənub Şərqi Avropa ölkələri üçün çox əhəmiyyətli bir qaz tədarükçüsü olacaqı planlaşdırılıb.

Prezident İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, enerji və nəqliyyat layihələri Cənubi Qafqazı transformasiyaya uğradıb, regionun iki ölkəsinin – Gürcüstan və Azərbaycana əlavə maliyyə ehtiyatları əldə etməyə imkan yaradıb, ölkələrimizin beynəlxalq tərəfdəşlər qarşısında əhəmiyyətini artırmağa imkan yaradıb.

Azərbaycanın təşəbbuskarı və müəllifi olduğu nəhəng enerji infrastrukturun layihəsi olan Cənub Qaz Dəhlizi hazırda dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qıymətləndirilir. Avropa İttifaqı üçün prioritət enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı